

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

min manatla

	Pul vəsaitləri maddələri	31.12.2020	31.12.2019
1	Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
1.1	Alınmış faizlər	37 444.54	36 730.18
1.2	Ödənilmiş faizlər	(19 481.48)	(15 208.34)
1.3	Alınmış haqq və kommissiyalar	3 095.90	3 825.75
1.4	Ödənilmiş haqq və kommissiyalar	(3 381.58)	(2 611.44)
1.5	Xarici valyuta əməliyyatlarından xalis gəlir	48.71	1 117.60
1.6	Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir	-	-
1.7	Ödənilmiş əmək haqqı və digər kompensasiyalar	(19 322.88)	(17 577.99)
1.8	Ödənilmiş ümumi və inzibati xərclər	(33 985.99)	(28 739.38)
1.9	Ümitsiz borclardan daxilolmalar	-	-
1.1	Alınmış digər əməliyyat gəlirləri	118.40	113.10
1.11	Ödənilmiş digər əməliyyat xərcləri	-	-
2	Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
2.1	Əməliyyat aktivlərindən xalis artım/azalma	(6 862.38)	(28 444.49)
2.1.1	Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)	11 548.46	14 877.02
2.1.2	Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)	(1 590.70)	(58 337.32)
2.1.3	Digər aktivlərdə xalis artım (azalma)	(16 820.14)	(1 224.18)
2.2	Əməliyyat öhdəliklərindən xalis artım/azalma	(72 860.69)	61 405.59
2.2.1	Banklardan və digər maliyyə təşkilatlarından cəlb olunan depozitlər üzrə xalis artım (azalma)	4 126.46	1 570.28
2.2.2	Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)	-	(27 200.00)
2.2.3	Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)	(82 811.23)	87 799.76
2.2.4	Digər öhdəliklərdə xalis artım (azalma)	5 824.08	(764.45)
3	Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti	(95 864.58)	28 188.56
3.1	Ödənilmiş mənfəət vergisi	-	(158.56)
4	Əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya/istifadə edilən xalis pul vəsaitləri	(95 864.58)	28 029.99
5	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
5.1	Əmlak və avadanlıqların alınması və avans ödənişləri	(6 310.63)	(6 069.60)
5.2	Əmlak və avadanlıqların satılmasından daxilolmalar	-	909.49
5.3	Qeyri-maddi aktivlərin alınması	-	-
5.4	Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar	-	-
5.5	Alınmış dividendlər	-	-
5.6	Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması	(340.68)	(845.75)
5.7	Digər	-	-
6	İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vəsaitlərinin hərəkəti	(6 651.31)	22 024.13
7	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti		
7.1	Digər borc öhdəliklərinin əldə olunması	-	-
7.2	Digər borc öhdəliklərinin ödənilməsi	-	-
7.3	Subordinasiya borclarının əldə olunması	-	-
7.4	Subordinasiya borclarının ödənilməsi	-	-
7.5	Səhmdar kapitalının buraxılmasından daxilolmalar	30 000.00	-
7.6	Digər maliyyə öhdəliklərinin cəlb edilməsi (ödənilməsi)	-	-
8	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vəsaitləri	30 000.00	-
9	Dövrün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	150 829.58	128 864.15
10	Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım/(azalma)	(72 515.89)	22 024.13
11	Məzənnə dəyişikliyinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə təsiri	19.15	(58.70)
12	Dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	78 332.83	150 829.58